

Yeni ilimiz "Yaşıl dünya naminə həmrəylik ili" olacaq

Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Sərəncamda respublikamızın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunmuşdur. Bildirilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafə dair beş milli prioritətdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. "Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayaniqli enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətdə işlər aparılır".

Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyib. 2050-ci ilə qədərki hədəfimiz isə istixana qazlarının miqdarının 40 faiz azaldılmasına təsdiq olundur. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "yaşıl enerji" zonası elan edib. Həmin ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevriləməsi nəzərdə tutulub.

Azərbaycanın flora və faunasına görə ən zəngin bölgələrindən olan Qarabağı və Şərqi Zəngəzuru XX əsrin sonlarında təcavüzkar ermənilər münaqişə ocağına çəvirdilər. Qəsbkarlar 1990-ci illərdə respublikamızın ərazilərinin iyirmi faizini işğal ettilər. Vəhşi ermənilər işğal altında saxlaşdıqları otuz ilə yaxın müddət ərzində həmin torpaqların yalnız tarixi və müasir tikililərini dağıdıb yerlə yekən etmədi, Qarabağın, Şərqi Zəngəzurun nadir bitkilerlə, ağaclarla zəngin, six meşələrini də viran qoyular.

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində ədalət bərpa olundu. Azərbaycan Ordusu Ermənistandan silahlı qüvvələrini məğlubiyyətə uğratdı. Erməni vandallarının xarabalaşa چəvirdikləri ərazilərimiz işğaldan azad olundu. Azərbaycan dövləti həmin yerlərdə geniş və süretli tikinti-quruculuq işlərinə başladı. Bu gün Qarabağda, Şərqi Zəngəzurda həyat canlanmaqdadır. Yeni evlər tikilir, infrastrukturlar salınır. Keçmiş məcburi köçkünlər öz evlərinə qayıdırılar.

Erməni əsarətindən qurtulan ərazilərimizin təbiəti də

rahat nefəs alır. Vaxt gələcək həmin yerlər yenə də gözəlliyi, əsrarəngizliyi ilə görənləri heyran edəcək. Bu gün Azərbaycan dövləti bu istiqamətdə də məqsədyönlü işlər həyata keçirməkdədir.

Dövlət başçısı İlham Əliyevin sərəncamında bildirilir ki, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir, həmin ərazilərdə "ağlılı şəhər", "ağlılı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur: "Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasetinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılması ni hədəfləyir".

2020-ci ildə Vətən müharıbəsi zamanı Müzəffər Azərbaycan Ordusunun işgalçi Ermənistanın silahlı qüvvələrini məğlub edərək nail olduğu Büyük Zəfər ölkəmizi dünyaya daha qüdrətli, daha güclü dövlət kimi tanıtdı. Dövlətimizin apardığı uğurlu xarici siyaset ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ilə nəticələndi.

Həm müasir infrastruktura malik olan, həm də təhlükəsizlik baxımından sabit ölkələr sırasında əhəmiyyətli yerdə qərar tutan Azərbaycan bir çox qlobal xarakterli mötəbər tədbirlərə evsahibliyi etməsi ilə də diqqət mərkəzindədir. 2024-cü ildə isə ölkəmiz dünyanın ən böyük və mühüm beynəlxalq tədbirlərindən biri olan COP29-a evsahibliyi et-

məsi üçün seçilib. Bu, Azərbaycanın növbəti uğurlarından biridir. Elə bu səbəbdən də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçiriləcəyindən narahatlıq keçirənlər də olub. Bir qrup ermənipərəst fransız ictimai-siyasi xadiminin, həmçinin Paris meri Ann Idalqonun 2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq müraciətlə çıxış etmələri ölkəmizin uğurlarını gözögüturməzliyin, eləcə də Fransa cəmiyyətinin irəqçi, islamofob və Azərbaycanofob mahiyyətinin təzahürüdür.

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında sərəncamda bildirilir: "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir".

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmuş ölkələrdəndir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransi - COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Dünyanın hökumət nümayəndələri hər il COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətdə birgə çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində təşkil edilib. Sonucusu isə bu il Dubayda keçirilib.

**Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"**